

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«Bank işi»

i.e.d., prof. Z.F.Məmmədov
dos. Z.H.İbrahimov

Maliyyə-kredit ixtisası üzrə bakalavr pilləsində təhsil alan ali məktəb tələbələri
üçün buraxılış işlərinin yerinə yetirilməsinə dair

METODİK GÖSTƏRİŞ

Bakı-2014

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik şurası
«İqtisadiyyat» bölməsinin « 27» « noyabr» 2002-ci il tarixli, 06
№-li protokoluna əsasən çap edilir.*

Metodik göstərişlər Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-Metodik Şurasının 24
aprel 2002-ci il tarixli iclasının 5 sayılı protokol qərarı ilə çapa tövsiyyə edilmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin 11 oktyabr 2013- ci il tarixli iclasının2 sayılı
protokol qərarı ilə əlavə və dəyişikliklər edilməklə yenidən hazırlanmışdır.

GİRİŞ

Buraxılış işləri bakalavr pilləsində tələbələrin təhsilinin son mərhələsi olmaqla, universitetdə tədris prosesində və diplomqabağı istehsalat təcrübəsində almış olduqları nəzəri və praktiki iqtisadi biliklərin genişləndirilməsi və möhkəmləndirilməsinə xidmət edir.

Buraxılış işləri bakalavr pilləsində tələbələrin təhsilinin son mərhələsi olmaqla aşağıdakı məqsədləri daşıyır:

- istiqamət (ixtisas) üzrə alınan nəzəri və təcrübi biliklərin sistemləşdirilməsi, möhkəmlənməsi və genişləndirilməsi, analitik və yaradıcı düşüncənin inkişaf etdirilməsi, konkret standart məsələlərin həlli vərdişlərinin aşılması, eləcə də onların texniki-iqtisadi, istehsalat və mədəni quruculuq məsələlərinə tətbiqi;

- müstəqil işləmək vərdişlərinin inkişaf etdirilməsi, eləcə də buraxılış işlərində qoyulan problem və sualların həllinin araşdırılması metodlarına yiyələnmək;

- tələbələrin müasir istehsalatın, elmin, texnikanın və mədəniyyətin müvafiq sahələrində müstəqil işləməyə hazırlığı səviyyəsini müəyyənləşdirmək;

Buraxılış işlərinin müdafiəsi tələbələrin yekun dövlət attestasiyasının bir hissəsi olmaqla, həm də onların son attestasiyasıdır. Bu attestasiyanın nəticəsinə görə məzuna ixtisas dərəcəsi verilir.

Buraxılış işləri bir qayda olaraq elmi və ya praktiki əhəmiyyətə malik olmalıdır.

Bütün attestasiya sınaqlarından, o cümlədən müəyyən fənn üzrə dövlət imtahanından və ya fənlərarası yekun imtahanından müvəffəqiyyətlə çıxmış bakalavr tələbələr buraxılış işinin müdafiəsinə buraxılırlar.

Göstəriş Təhsil Nazirliyinin Ali məktəbin bakalavr pilləsində buraxılış işlərinin hazırlanması qaydalarına müvafiq olaraq tərtib olunub.

Buraxılış işinin yerinə yetirilməsi Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili üzrə hazırlığın əsas mərhələsi kimi çıxış edir və tələbələr tərəfindən ümumnəzəri, ixtisas fənlərinin, özəlliklə bank fəaliyyətinin nəzəri və praktiki aspektlərinin kompleks öyrənilməsinə əsaslanır.

Buraxılış işinin hazırlanması və dövlət attestasiya komissiyası qarşısında müvəffəqiyyətlə müdafiəsi, məzuna ali iqtisad təhsili haqqında dövlət nümunəvi diplomun verilməsi üçün əsas hesab olunur.

Buraxılış işləri bakalavr pilləsində tələbələrin təhsilinin son mərhələsi olmaqla aşağıdakı məqsədləri daşıyır:

Buraxılış işləri bakalavr pilləsində tələbələrin təhsilinin son mərhələsi olmaqla aşağıdakı məqsədləri daşıyır:

- istiqamət (ixtisas) üzrə alınan nəzəri və təcrübi biliklərin sistemləşdirilməsi, möhkəmlənməsi və genişləndirilməsi, analitik və yaradıcı düşüncənin inkişaf etdirilməsi, konkret standart məsələlərin həlli vərdişlərinin aşılması, eləcə də onların texniki-iqtisadi, istehsalat və mədəni quruculuq məsələlərinə tətbiqi;

- müstəqil işləmək vərdişlərinin inkişaf etdirilməsi, eləcə də buraxılış işlərində qoyulan problem və sualların həllinin araşdırılması metodlarına yiyələnmək;

- tələbələrin müasir istehsalatın, elmin, texnikanın və mədəniyyətin müvafiq sahələrində müstəqil işləməyə hazırlığı səviyyəsini müəyyənləşdirmək.

Buraxılış işlərinin müdafiəsi tələbələrin yekun dövlət attestasiyasının bir hissəsi olmaqla, həm də onların son attestasiyasıdır. Bu attestasiyanın nəticəsinə görə məzuna ixtisas dərəcəsi verilir.

Beləliklə, buraxılış işləri bir qayda olaraq elmi və ya praktiki əhəmiyyətə malik olmalıdır.

Bu metodik göstərişlə, buraxılış işlərinə rəhbərlik edən professor-müəllim heyətinə metodik yardım olunması, habelə tələbələrə mövzunun seçilməsi, yazılması, rəsmiləşdirilməsi və müşayiət sənədlərinin hazırlanması işində kömək üçün nəzərdə tutulmuşdur.